

UOT 657;311,216;336,717.6

MƏHƏMMƏD TARVERDİYEV

Azərbaycan Dövlət İqtisad Universiteti  
 mehemmed13\_13@list.ru

06

## AZƏRBAYCAN RESPUBLİKASINDA AUDİT XİDMƏTİNİN İNKİŞAF MƏRHƏLƏLƏRİ VƏ MÜASİR VƏZİYYƏTİ

*Auditor xidməti müəssisə və təşkilatlarda müqavilə əsasında mühəsibat uçotunu qurmaq, maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama aparmaq və digər xidmətlər göstərmək, yoxlama zamanı hesabat göstəricilərini təsdiq etmək kimi xidmətlər yerinə yetirir.*

*Məqalədə Azərbaycan Respublikasında audit xidmətinin yaradılması, onun təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması üçün dövlət tərəfindən həyata keçirilən tənzimlənmə siyasetinin aparılma marhələləri ardıcıl şəkildə əks olunmuşdur.*

**Açar sözlər:** audit xidməti, maliyyə nəzarəti, maliyyə hesabatları, müəssisənin maliyyə təhlili, maliyyə ehtiyatları

Audit müəssisə və təşkilatların maliyyə hesabatlarının müstəqil şəkildə yoxlanılması və maliyyə vəziyyətinin düzgün şəkildə qiymətləndirilməsidir. Yəni audit müəssisənin maliyyə hesabatlarının tarixi məlumatlarının dürüstlüğünü yoxlamalı və düzgülüyüնü təsdiq etməlidir. Eyni zamanda audit müəssisənin aktivlərinin, passivlərinin, xüsusi vəsaitlərinin və maliyyə nəticələrinin düzgün və dəqiqlik şəkildə əks etdirilməsini müəyyənləşdirmək məqsədilə hazırlanmış maliyyə hesabatlarının müstəqil yoxlanılmasını nəzərdə tutur.

Yoxlanılan hesabatlarda ortaya çıxmış nöqsanları və mövcud qanunvericiliyin tələblərini pozmaları vaxtında üzə çıxarmaq, daxili nəzarəti analiz etməkən araşdırılan sahənin yaxşılaşdırılmasına şərait yaratmaq, həmçinin məsləhət xarakterli xidmətlər göstərməklə müəssisələrin fəaliyyətində səmərəliliyi yüksəltmək kimi yararlı fəaliyyətləri yerinə yetirilməsini audit sahəsi öz üzərinə götürür. Audit sadəcə olaraq maliyyə nəzarətini yerinə yetirmir, eyni zamanda ayrı-ayrı təsərrüfat subyektlərinin maliyyə sabitliyinin möhkəmləndirilməsinə, geniş biznes layihələrinin hazırlanmasına və onun həm yerli, həm regional, həm də dünya bazarlarında tətbiqinə imkan verir.

Audit müəssisə və təşkilatların kommersiya sırrını qoruyub saxlamaqla, eyni zamanda dövlətin, hüquqi və fiziki şəxslərin hüquqi statuslarını və maraqlarını qorumaqla təsərrüfat fəaliyyəti üzərində maliyyə nəzarətini həyata keçirir. Auditin mahiyyətindən danışdıqda görünür ki, audit mürəkkəb olduğu qədər həm də neytral bir sahədir. Mülkiyyət münasibətlərinin dəyişdiyi və çoxşaxəli olduğu bir dövrdə audit dünya miqyasında inkişaf etməyə başlamışdır.

Günümüzdə auditin qarşısında duran əsas vəzifələrdən biri də maliyyə sahəsində olan firildaqçılığı qarşısını almaqdır. Bu firildaqçılığın qarşısının alınmasında kənar auditlə daxili auditin birgə fəaliyyət göstərməsi xüsusi əhə-

**Məqalə tarixçəsi:**

Göndərilib: 23.05.2019, qəbul edilib: 15.06.2019



miyyət kəsb edir. Audit fəaliyyəti ilə məşğul olan şəxslər firldaqqıclarla mübarizə aparmaq üçün programlar hazırlayırlar rəhbərlər kömək etməlidirlər. Maliyyə şəffaflığının artırılmasında auditin fəaliyyətinə sahəsinin genişləndirilməsi və auditor fəaliyyətinin təkmilləşdirilməsi üçün beynəlxalq audit standartlarının tətbiqinə tam şəkildə keçilmesi və auditorların fəaliyyətinə dair nəzarət sisteminin təkmilləşdirilməsinə tələb edir.(2)

Dünya təcrübəsi göstərir ki, auditor, mühəsib, hüquqsūnas və iqtisadçı kimi ixtisaslar iqtisadiyyatın inkişafında əsas rol oynadığı üçün, iqtisadiyyatda ki dayışıklıklar bu ixtisasla malik mütəxəssislərin də daim inkişafını, təkmilləşdirilməsinə tələb edir. Iqtisadiyyati bazar yönümlü olan ölkələrdə bu proses özünlənəcədahə aqıq şəkildə biruza verir.

Bu baxımdan, auditor peşəsinə yiyələnmiş şəxslərin daim təkmilləşdirilməsi bazar iqtisadiyyatı şəraitindən avicib masselərdən biri sayılır.

Bazar iqtisadiyyatı şəraitində Azərbaycan Respublikasının dünya iqtisadiyyatın integrasiyasına etməsi, dövlət idarəetmə sisteminin islahatı və bütövlük-də comiyyətin demokratiklaşması prosesi ölkədə beynəlxalq standartlara cavab verən maliyyə-nəzarət sisteminin qurulmasına təkan verir.

Böyük bir sistemin qurulmasına hələ ümummilli liderimiz Heydər Əliyevin hakimiyətə gəldiyi ilk illərdə başlamış və günümüze qədər təkmilləşdirilmişdir. Audit sisteminin qurulması və dövlət tərəfindən tənzimlənməsinə 16 sentyabr 1994-cü ilde Azərbaycan Respublikasının "Audit xidməti haqqında" Qanunu qəbul olunduqdan sonra başlanılmışdır. Bu qanunun qəbul olunması ölkədə gedən maliyyə hesabatlarına nəzarətin gücləndirilməsi və auditor xidmətinin təkmilləşdirilməsinə zəmin yaratdı.

"Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanunu ölkədə auditor xidmətinin təskilini, onun həyata keçirilməsinin hüquqi əsaslarını, auditorların funksiyalarını, hüquqlarını və vəzifələrini müdafiyyə edir, mülkiyyətçinin əmlak hüquqlarını müdafiə edən müstəqil maliyyə-nəzarəti sisteminin yaradılmasını nəzərdə tutur.

Ölkədə fəaliyyət göstərən sahibkarların vergidən yayınma hallarının aradan qaldırılmasına tömən etmək və dövlət bütçesinin özəl sektordan toplanan vergi vəsaitləsə doldurulmasının təşkili məqsədilə audit nəzarətini gücləndirilməsi və qanunvericilik aktlarının tətbiqini asanlaşdırmaq məqsədi Azərbaycan Respublikası Milli Məclisinin 19 sentyabr 1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının "Auditorlar Palatası" haqqında asasname, Azərbaycan Respublikasının Milli Məclisinin 12 mart 1996-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında auditorların və audit təşkilatlarının qeydiyyatı" barədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 aprel 1996-ci ilde "Azərbaycan Respublikası Auditor Palatasının bəzi məsələlərinə edilən dayışıklıklar" haqqında qərarları qəbul olunmuşdur.(3)

Bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərən amillərin qarşısının alınmasına, ardıcıl və lützumsuz yoxlamaların azaldılmasında, sahibkarlıq fəaliyyəti ilə məşğul olan iqtisadi subyektlərin manafelərinin qorunmasına "İstehsal, xidmət maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsaslı yoxlamaların qadağan edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 17 iyun Fərmanı mühüm rol oynamışdır.

Azərbaycan Respublikasında dövlət məxsus maliyyə etibyalarının vəhid mərkəzdən idarə olunmasını tömən etmək, bu vəsaitlərin daxil olması və xərcənməsi üçün daha cəvik nəzarət mexanizmini yaratmaq, dövlət borcları-

nin, zəmanətlərin və alınmış kreditlərin uçutunu yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığıının yanardılması xüsusi qeyd olunmalıdır.

Audit nəzarətinin dövlət tərəfindən təkmilləşdirilməsi audit elminin inkişaf etdirilməsinə də müləsət təsir göstərmədir. Audit inkişaf etdikcə onun əhatə dairəsi genişlənir. Ümumiyyətlə audit nəzarət obyektiin (müvafiq nazirlik və idarələr, məcburi auditdən keçməli olan təsərrüfat subektləri, digər müəssisə və təşkilatlar), maliyyə (mühəsibat) hesabatının və ya ona daxil olan məlumatın neytral qurum (şəxs) tərəfindən yoxlanılması, ekspertizasi və müvafiq rəyin tərtib edilməsidir.

Azərbaycan iqtisadiyyatında bazar münasibətlərinin bərqərər olması və respublikaya xarici investisiyaların daha geniş cəlb olunması strategiyası maliyyə-nəzarət sisteminin yenidən təşkilini tələb edir. Bu baxımdan müstəqil auditor xidmətinə tələbat gündən-güne artır.

Dünya iqtisadiyyatın integrasiyasının dərinləşməsi audit aparılmasının vahid sisteminin işləyib hazırlanmasına gətirir çıxarmışdır. Bu mənada inkişaf etmiş xarici və MDB ölkələrinin audit standartlarının işləyib hazırlanması sahəsində təcrübənin öyrənilməsinin böyük şəhəriyyəti vardır.

Beynəlxalq standartlara cavab verən nəzarət mexanizmının tətbiq etmək məqsədilə "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində sənli maneşərin aradan alındımlı haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 7 yanvar tarixli fərmani iqtisadiyyatda demokratik prinsiplərin bərqərər olması baxımdan müstəsna əhəmiyyətli kəsb etmişdir.

Ötən dövr ərzində ölkəmizdə müstəqil audit bərqərər olmuş və inkişaf etdirilmişdir. Bununla belə, ölkəmizdə auditin inkişafı sahəsində hələ bir sıra aktual problemlər öz konseptual həllini gözləyir.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 sentyabr tarixli 377 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Korruptioniya qarşı mübarizə üzrə Dövlət Proqramında (2004-2006-ci illər)" auditor xidmətinin təkmilləşdirilməsi məqsədilə auditin qanunvericilik bazasının təkmilləşdirilməsi və auditor xidmətinin beynəlxalq audit standartlarına uyğunlaşdırılması, milli audit standartlarının hazırlanmasının başa çatdırılması; Auditorlar Palatasının fəaliyyətinin təkmilləşdirilməsi, onun fəaliyyəti barədə dövri məruzələrin tətbiq edilməsi və ictimaiyyət çatdırılması, auditor təşkilatlarının korruptioniya qarşı mübarizə aparan orqanların əməkdaşlığının təkmilləşdirilməsi, korruptioniya qarşı mübarizə sahəsində öhdəliklərin müdəyyən edilməsi, auditorların etik davranışın kodeksinin korruptioniya qarşı mübarizə ilə bağlı təkmilləşdirilməsi kimi məsələlərin həlli Auditorlar Palatasına tapşırılmışdır. (1)

Şəffaflığın artırılması və korruptioniya qarşı mübarizə üzrə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Milli Strategiya"da da (2007-2011-ci illər) maliyyə-nəzarətinin təkmilləşdirilməsi və auditor xidmətinin yaxşılaşdırılması istiqamətində mütləq işlərin görülməsi nəzərdə tutulmuşdur. O cümlədən beynəlxalq audit standartlarının tətbiqinə həyata keçirilməsi və auditor xidmətinin keyfiyyətinin artırılması kimi vəzifələrin icrası ilə əlaqədar:



a) Beynəlxalq standartlara uyğun olaraq daxili audit xidmətinin fəaliyətini tənzimləşən metodiki göstərişlər və tövsiyə xarakterli vəsaitlərin hazırlanması;

b) Auditorların fəaliyyətinə dair nəzarət sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması;

c) Auditorların məsuliyyətinin artırılması üzrə normativ hüquqi aktlar hazırlanması;

ç) Daxili audit xidmətinin fəaliyyətini tənzimləyen normativ hüquqi bazarın təkmilləşdirilməsi;

d) Təsərrüfat subyektlərinin mühasibat üçotu və maliyyə hesabatlarının şəffaflığının təmin olunması kimi konkret tədbirlərin həyata keçirilməsi Auditorlar Palatasına təpsirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli sərəncamı ilə təsdiq edilmiş «Korrupsiyaya qarşı mübarizə» dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nda (bundan sonra – “KMFP” adlanırlaşcaq) auditor xidmətinin təkmilləşdirilməsinə dair bir səra mühüm vəzifələrin icrası Auditorlar Palatasına və digər müvafiq qurumlara təpsirilmişdir. Belə ki, Maliyyə Nazirliyi və Hesablaşma Palatası ilə birlikdə daxili audit haqqında qanunə eyni təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması, Vergilər Nazirliyi ilə birlikdə məcbur auditdan yayınmaya görə inzibati məsuliyyətin tətbiqi ilə bağlı mexanizmlərin müəyyən edilməsi üçün tədbirlərin görülməsi, habelə müştəqil audit sahəsində beynəlxalq standartların tətbiqi ilə əlaqədar tədbirlərin davam etdirilməsi və “Beynəlxalq tacirləbe nəzərə alınmaqla auditor xidmətinin inkişaf konsepsiyası”nın (2012-2020-ci illər) layihəsinin hazırlanması Auditorlar Palatası tərəfindən həyata keçirilməlidir.(1)

Notica olaraq deyə bilərik ki, Azərbaycan Respublikasında Auditor Xidmətinin təkmilləşdirilməsi üçün qəbul olunan qanunlar, imzalanan sərəncam və fərmanlar bu sahənin inkişafına öz töhfəsini vermişdir. Müstəqillik qazandığımız gündən bu günə qədər ötən 28 il müddətində audit sahəsində aparılan tənzimlənmə və təkmilləşdirmə siyaseti öz uğurlu nəticəsində göstərərk beynəlxalq standartlara cavab verən audit sistemi yaradılmışdır. Audit sisteminin təkmilləşdirilməsi müasir bazar iqtisadiyyatının inkişafına, sahibkarlıq fəaliyyətində maliyyə üçotu və hesabatların düzgün aparılmasına, vergidən yayınma hallarının qarşısının alınmasına gətirib çıxmışdır.

## ƏDEBİYYAT

1. Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyası (2012-2020) – Azərbaycan Respublikası Auditor Palatası, Bakı-2013
2. Qəhrəman Rəsul oğlu Rzayev, “Mühasibat üçotu və audit” dörslik, Bakı-2006
3. “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında” Əsasnamə, Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 19 sentyabr tarixli qərarı ilə təsdiq edilmişdir.

## РЕЗЮМЕ

МАГАММЕД ТАРВЕРДИЕВ

## ЭТАПЫ РАЗВИТИЯ И СОВРЕМЕННОЕ ПОЛОЖЕНИЕ АУДИТОРСКИХ УСЛУГ В АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКЕ

Организация бухгалтерского учёта на основе соглашения в предприятиях и организациях, проведение проверки в сфере финансово-хозяйственной деятельности и оказывать другие услуги, подтверждение показателей отчёта во время аудирования – все это относится к функциям аудиторских услуг,

В статье поочередно рассказывается стадии создания аудиторских услуг в Азербайджанской Республике, государственное регулирование в области усовершенствования аудиторских услуг, а так же проведение государства политики урегулирования с целью создания соответственности аудиторским услугам международным стандартам .

**Ключевые слова:** аудиторские услуги, финансовый контроль, финансовая отчётность, финансовый анализ предприятия, финансовые резервы

## SUMMARY

## MAHAMMAD TARVERDIYEV DEVELOPMENT STAGES AND MODERN CONDITION OF AUDIT SERVICE IN AZERBAIJAN REPUBLIC

Audit service fulfills the setting of contractual auditing in enterprises and organizations, checking of financial field and other services, during checking it makes approving for the result.

In the article the foundation of auditing service in Azerbaijan, its development and correspond to international standards are reflected continuously by regulated policy of the state.

**Key words:** audit service, financial control, financial reports, financial analysis of enterprise, financial resources

(iqtisad üzrə elmlər doktoru, prof. M.Bağirov tərəfindən təqdim edilmişdir)

